



Eli Şirin Şükürlü

**Filosofun
qeydlərindən:
(gözəllik haqqında
esse)**

Gözəlliyyin, belə demək mümkündür, yeni təyinini hələ bir neçə il əvvəl "Qum saatı" telefiziya verilişində verməyə çalışmışdım. Deyərsən, maraqlı reaksiya da doğurmuşdu. Yeni təyin deyəndə, elbətə, burada müəyyən oxşar fikirlərə, bu anlayışla bağlı tanış fəlsəfi rəfleksiyalar da rast gəlmək mümkündür.

Lakin gözəlliyi gerçek olanla - həqiqətlə assosiasiya etmək, düşünürəm, maraqlı olar hər halda. Çünkü bu təyinin həm də praqmatik tərəfləri vardır ki, gözəl görünmək namine zahiri görünüşə edilən həddən ziyanə müraciələrin də mahiyyətinə işq sala bilər. Fi-

kirlərimiz fəlsəfi mahiyyət daşışa da, akademikkidən (elmi üslubdan) qazib populyar üsluba üstünlük verəcəyem ki, daha tez anlaşlan olsun. Bizanslı Foti deyib ki, mən həqiqəti gözəlliyyindən tanıyıram.

Yeni gözəl olan nə varsa həqiqidir - bir sözlə, gözəlliyyin mahiyyətində həqiqət var.

Analoji fikiri Eynsteyn gravitasiya (ümumdünya cəzibe qanunu) qanunu barədə söyləyib: Qravitasiya qanunu o qədər gözəldir, yanlış ola bilməz.

Gözəlliyyin təbieti həqiqətdən, həqiqətin meyari gözəlliğdən ibarətdir demək. Demək, gözəlliyyin əsl göstəricisi onun mahiyyətində olan həqiqətdir, yeni gözəlik mahiyyətə elə həqiqətdir. Müəyyən həddə qədər gözəlliye xələ getirmək qeyri-mümkündür; o həddə qədər ki, gözəllik öz həqiqi təbietindən aralı düşməyib.

Men bu essedə yalnız bir nümunə getirəcəyəm daha estetik mahiyyət daşılığından: İnsanın zahiri görkəməne edilən müraciələrdən. Bir şərtlə, mən bu müraciələri sadədən mürəkkəbə dayışdırıqca oxucu da bu dəyişmələri göz önündə canlandırsın gərək.

Təsəvvür edin: qadın (Mütələq deyil o, çox gözəl olsun. Hərçənd çox gözəl olsa daha yaxşıdır, çünkü bu halda gözəlliyyin mahiyyəti daha yaxşı açıla bilər.) makiyaj edir - müəyyən həddə qədər bu ona yaraşır sözsüz.

O həddə qədər ki, ona məxsusluq öz təbiiliyindən çox kənar düşməyib. Təbiilik isə varlığın həqiqət göstəricisidir. Müəyyən həddən sonra, makiyajın ölçüsü artıqca bayağılıq başlayır. Bayağılıq isə təbiiliyyin əksi olaraq yalan göstəricisidir.

Bayağılıq artıqca gözəllik öz həqiqi təbietindən uzaqlaşır və həqiqi təbietindən uzaqlaşdıqca tədricən öz tərsinə çevrilməyə başlayır (her şey özündə tərsini saxlaysı). Elə bu çevrilməni plastik əməliyyatlara da aid etmək olar ki, oxucu həddən ziyanə bədən şəkilləməlerinin nəticələri ilə tanışdır.

İnsan vücudu öz gerçek mahiyyətindən - təbiilik kimi həqiqətin dənə uzaq düşdükçə, gözəllik öz tərsinə çevrilməyə başlayır. Beləliklə də gözəlliyyətini bayağılıq, qeyri-estetik olana verməklə həqiqətini itirmiş olur.

Həqiqətindən uzaq düşdükçə isə varlığın öz tərsinə (yalana) qey-

ri-səlis keçidi başlayır. Gözəlliyyin əsl göstəricisi isə onun həqiqətidir. Hər bir gözəllik isə özündə müəyyən dərəcədə tersini saxlayır, əsl göstəricisi olan həqiqət azaldıqca isə tədricən tərsinə keçidi baş verir.

Qismətiniz daima gözəllik, idrakınız işıqlı olsun!

**P.S. Mövzuya uyğunluğu
(her iki mətndə qeyri-səlis təfəkkür modelindən istifadə olunmuşdur) nəzərə alınaraq bir şeir təqdim olunur:**

şair-filosof

şair poetik düşünən filosofdu -
deyir Haydeger.

mən də düşünürəm neçə illərdi:

yaranan nə varsa -
tələbdən doğar,
şəkli əks olunar düşüncədə,
sonra yavaş-yavaş istəyə döñər.

həyat var a - asta-asta ölümdü
elə düşünsən dərindən,
düşünsən dərindən
sevgi - bir az da nifratdi, nifrat
- bir az sevgi,

sevinc - bir az kədərdi, kədər -
bir az sevinc,
xoşbəxtlik - bir az bədbəxtliki,
bədbəxtlik - bir az sədət.
qələbə - məğlubiyyətdi həm də,
məğlubiyyət - qələbə.
(her şey ifratda öz tərsinə çevrilər). elə
çevrilər
bir də görərsən sevinc kədərə
dönüb,
sədət acıya, qələbə məğlubiyyətə
ya da tərsinə - odur ki gəlin şükrür edək
tale verənə.

varolan - yox olandı,
yoxolan - var olan.
ölüm - həyatın davamı; yoxolma deyil,
şürurun məhsulu - bu yerdə, deyəsan,
səhv edər şüur.

şair - poetik düşünən filosofdu.
mən də
düşündüm, düşündüm, düşündüm...
və şeir yazdım:

payız gəldi. saralan yarpaq
elə həmin yarpaqdi,
rəngini dəyişib sadəcə.

payız gəldi yenə də.
saralan yarpaq
endiyi budaqdan uçmaz uzağa